



## Ermnistan Azrbaycann razi btvlyn tand

Azrbaycann maraqlar Prezident İham liyev trfindn layiqinc qorundu. Ermnistan is bu srhd" "missiyasna razlq vermek suveren dvlt olmadn bir daha gstrdi

Praqada ke&ccedil;iriln d&ouml;rdl&uuml; g&ouml;r&uuml; &uuml;midverici ntic il yekunlab. Azrbaycan v Ermnistan bir-birinin razi b&uuml;t&ouml;vl&uuml;y&uuml;n&uuml; tandn byan edib. Hr iki &ouml;lk BMT Nizamnamsin v 1991-ci il Alma-Ata Byannamsin sadiq .olduqlarn bir daha tsdiq ediblr

Qeyd edk ki, Praqada Azrbaycan Prezidenti İham liyev Fransa Prezidenti Emmanuel Makron, Avropa ttifaq urasnn Prezidenti arl Miel v Ermnistann Ba naziri Nikol Painyan arasnda d&ouml;rdl&uuml; g&ouml;r&uuml; ke&ccedil;irilib. G&ouml;r&uuml;&uuml;n&uuml;n sonunda byanat qbul edilib: &ldquo;Ermnistan v Azrbaycan BMT Nizamnamsin v 1991-ci Alma-Ata byannamsin sadiqliyini bir daha n&uuml;mayi etdirk bir-birinin razi b&uuml;t&ouml;vl&uuml;y&uuml;; v suverenliyini tanyr. Trflr bildiriblr ki, bu, delimitasiya &uuml;zr komissiyann faliyyti .&uuml;&ccedil;&uuml;n sasdr v komissiyann n&ouml;vbt vici oktyabrn sonunda Br&uuml;sseld ke&ccedil;irilmidir Ermnistan Azrbaycanla srhd A-nin m&uuml;lki missiyasnn g&ouml;nndlmsin razlq verib. Azrbaycan da bu komissiya il mkdala razlq verib. .Missiya iini oktyabrd a bayb, 2 ay m&uuml;ddtin baa &ccedil;atdracaq&rdquo

### Azrbaycan vtndalar hans h&uuml;quqlara malikdirls, ermnlr d o h&uuml;quqlara malik olacaqlar

Prezident İham liyev oktyabrn 6-da Praqada Azrbaycan televiziya kanallarna m&uuml;sahibsind bildirib: &ldquo;&Uuml;mid edirm ki, biz s&uuml;lh yava-yava yaxnlarq. Mn arl Mielin bu sahdki faliyytini y&uuml;ksk qiymtlndirirm. &Ccedil;&uuml;nki bildiyiniz kimi, Br&uuml;sseld bir ne&ccedil; df &uuml;&ccedil;trfli g&ouml;r&uuml; ke&ccedil;irilib v hr df biz s&uuml;lh daha da yaxnlarq. G&ouml;r&uuml; zaman da &ouml;nml msllr m&uuml;zakir edilib v hesab edirm ki, bu g&ouml;r&uuml;n d s&uuml;lh m&uuml;qavilsin &ccedil;atmaq &uuml;&ccedil;&uuml;n .&ouml;nmi olacaqdr. Hl ki, tmaslar davam edir. Hr halda, s&uuml;lh prosesin artq tkan verildi&rdquo

Ermnistann Ba naziri Nikol Painyan il g&ouml;r&uuml;n detallarna toxunan Azrbaycan prezidenti deyib ki, bir eyi artq b&uuml;t&uuml;d&uuml;nya ictimaiyyti a&ccedil;q drk edir ki, Qaraba Azrbaycandr! Bunu biz hr df deyirdik, ial d&ouml;vr&uuml;nd, m&uuml;harib :&ouml;vr&uuml;nd, m&uuml;haribdn sonra

Bu g&uuml;n d&uuml;nya birligi bu hqiqti artq ninki drk edir, hm d bunu tlff&uuml;z edir. Qarabada yaayan ermnlr, - mn bunu d&uuml;nn& Adamda demim, - bizim vtndalarmzdr v onlarn taleyini, onlarn glck hyatn biz hr hans bir &ouml;lk il m&uuml;zakir etmk fikrind deyilik, o &uuml;mldn Ermnistanla. Bu bizim daxili iimizdir v Azrbaycan vtndalar hans h&uuml;quqlara malikdirls, ermnlr d o h&uuml;quqlara malik .;olacaqlar. Hr halda, min ola bilrlr ki, onlarn yaay, Azrbaycan cmiyytin integrasiya edilmi yaay indiki qat-qat yax olacaqdr&rdquo

### Qafqazda davaml s&uuml;lh &uuml;&ccedil;&uuml;n

Avropa ttifaq urasnn Prezidenti arl Miel Praqada Azrbaycan Prezidenti İham liyev, Fransa Prezidenti Emmanuel Makron v Ermnistann Ba naziri .Nikol Painyan il g&ouml;r&uuml;n&uuml;n&uuml; rh edib

O, bu bard tviter shifsind yazb: "Praqada Azrbaycan Prezidenti, Ermnistann Ba naziri v Fransa Prezidenti il grginliyin davaml azaldmasn v . Avropa ttifaqnn dstklmy hazr olduu s&uuml;lh sylrinin intensivdirilmsini m&uuml;zakir etdik

Fransa Prezidenti Emmanuel Makron is tviter hesabnda g&ouml;r&uuml; bard foto paylaaraq &ldquo;Qafqazda davaml s&uuml;lh .&uuml;&ccedil;&uuml;n&rdquo; s&ouml;zlrini yazb

### Suverenliy tanyan Ermnistan Azrbaycann Qaraba &uuml;zrind hakimiyytini tanyr

Sosial Tdqiqatlar Mrkzinin mtbuat xidmtinin rhbri, beynlxalq msllr &uuml;zr ekspert ziz libyli "rq" a&ccedil;qlamasnda deyib ki, artq s&uuml;lh doru addm atld v qrbin vasit&ccedil;iliyi il gedn proses demy sas verir ki, suverenliyi tanmaqla Ermnistan Qaraba &uuml;zrind Azrbaycann hakimiyytini tanyr: &ldquo;Yekun byanatda Azrbaycan v Ermnistan bir-birinin razi b&uuml;t&ouml;vl&uuml;y&uuml;n&uuml; v suverenliyini tanyb v bununla bal BMT Nizamnamsi sas snd kimi g&ouml;t&uuml;r&uuml;l&uuml;b. Bu is Qaraban Azrbaycann ayrlmaz hisssi olduunu bir daha tsdiqlyir. Burada suverenlik prinsipinin qeyd olunmas da diqqet &ccedil;kir. Suverenliy tanyan Ermnistan Azrbaycann Qaraba &uuml;zrind hakimiyytini tanyr. Xatladm ki, Azrbaycann razi b&uuml;t&ouml;vl&uuml;y&uuml;n&uuml; tand halda Ermnistan 1992-ci ild tcav&uuml;z edib, razilrimizd ial fakti hyata ke&ccedil;irmidi. Praqada ld olunan razlamaya g&ouml;r, hmin ial faktlar aradan qaldrlr v SSR dalandan sonra m&uuml;ynn olunan srhldr istinad msllsi &ouml;z ksini tapb. sas vuru is Qaraban azad olunmas &uuml;zrinddir. Fakitiki olaraq Ermnistan .Qaraba Azrbaycann trkib hisssi kimi tanmaq mcburiyytind qald&rdquo

.libylinin fikrinc, bu g&ouml;r&uuml;&uuml;n digr hmiyyti d odur ki, trflr ilk df s&uuml;lh bu qdr yaxnlablar. Eyni zamanda Makronun Azrbaycann leyhin nzrd tutduu diplomatik tzyiqli alnmad: &ldquo;Ermnistan v Fransa srhdd ba vermi insidentlr g&ouml;r Azrbaycana tzyiq .g&ouml;strcklirini d&uuml;&uuml;n bilirdilr

Amma Prezident liyevin qtiiyt v prinsipiall buna imkan vermdi - 5 saatdan artq &ccedil;kn v 2 hissdn ibart olan g&ouml;r&uuml;d Azrbaycana qar hr hans bir formada tzyiq chdinin qars alnd. Fransa Azrbaycan razilrini d hat edck birg srhd monitoring missiyas yaradaraq bundan regiona daxil olmaq &uuml;&ccedil;&uuml;n istifad etmk istyirdilr. Amma &ouml;z suverenliyin dyr vern Azrbaycan buna etiraz etdi. Azrbaycann qti m&ouml;vqeyindn sonra bel razladrl ki, missiya yalnz Ermnistan razisind olacaq. Azrbaycan is &ouml;z maraqlarna uyun kild missiya il .mkdalq edck, srhd missiyas etimad quruculuu v srhdlrin delimitasiyasna t&ouml;hf v dstk verck

**,Yni Fransa s&uuml;lhmramllarnn Azrbaycan-Ermnistan srhdirin yerdirilmsi niyyti ba tutmad&rdquo**

Ekspertin s&ouml;zlin g&ouml;r, Azrbaycan trfinin lini g&uuml;cl&uuml; edck n&uuml;anslardan biri delimitasiya v demarkasiya prosesin start verilmsidir. 12-14 sentyabr srhd toqqumasndan sonra Azrbaycann d&ouml;vlt srhdi istiqamtind ld etdiyi &uuml;st&uuml;nl&uuml;klin qorunub .saxlanlmas qbul edildi

**Bu da tbii proses idi. Azrbaycan trfi o razilri b&ouml;y&uuml;k itkilr hesabna ld edib, ona g&ouml;r d oradan geri &ccedil;kilmsi m&uuml;mk&uuml;n deyildi: &ldquo;Qsas, Azrbaycann maraqlar Prezident Iham liyev trfindn layiqinc qorundu. Ermnistan is bu srhd .missiyasna razlq vermekl suveren d&ouml;vlt olmadn bir daha g&ouml;strdi&rdquo**